

AZƏRBAYCAN RESPUBLİKASININ SƏHIYYƏ NAZİRLİYİNİN KOLLEGIYASI

QƏRAR

№ 50

Bəzi normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə

Bakı şəhəri,

“24” noyabr 2017-ci il

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin [2017-ci il 16 may tarixli 1399 nömrəli](#) Fərmanının 2.4-cü bəndinin və “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin [2015-ci il 14 iyul tarixli 569 nömrəli](#) Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini, 17-ci və 19-cu hissələrini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası **qərara alır**:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu qərara əlavə edilmiş bəzi normativ hüquqi aktlarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və daxili nəzarət sektoruna (E.Əzizov) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin
3. Qərarın icrasına nəzarət nazir müavini Elsevər Ağayevə həvalə edilsin.

Kollegiyanın sədri,
Nazir

Oqtay Şirəliyev

Kollegiyanın məsul katibinin
vəzifəsini müvəqqəti icra edən

Səbinə Əhmədova

Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi
Kollegiyasının 24 noyabr 2017-ci il tarixli
50 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bəzi normativ hüquqi aktlarında dəyişikliklər

1. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati rəqlamentlər barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının [2013-cü il 04 fevral tarixli 05 nömrəli](#) Qərarı üzrə:
 - 1.1. Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.
 - 1.2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dərman vasitələri haqqında məlumatın verilməsi üzrə inzibati rəqlament” üzrə:
 - 1.2.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 1.2.2. 1.3.5-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin.
 - 1.3. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi üzrə inzibati rəqlament” üzrə:
 - 1.3.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 1.3.2. 1.3.5-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
 - 1.3.3. 2.6.1-ci yarımbənddə “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;
 - 1.3.4. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
 - 1.4. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Tibb müəssisələri barədə məlumatların verilməsi üzrə inzibati rəqlament” üzrə:
 - 1.4.1. 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;

- 1.4.2. 1.3.3-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin.
- 1.5. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi üzrə inzibati rəqlament” üzrə:
 - 1.5.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 1.5.2. 1.3.5-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
 - 1.5.3. 2.6.1-ci yarımbənddə “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;
 - 1.5.4. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati rəqlamentlər barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının [2013-cü il tarixli 13 mart 09 nömrəli](#) Qərarı üzrə:
 - 2.1. Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.
 - 2.2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Müəssisə rəhbərlərinə obliqat qrupuna daxil olan işçiləri barədə məlumat verilməsi üzrə inzibati rəqlament” üzrə:
 - 2.2.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 2.2.2. 1.3.5-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
 - 2.2.3. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
 - 2.3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İmmunoprofilaktika üzrə məlumatın verilməsi üzrə inzibati rəqlament” üzrə:
 - 2.3.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 2.3.2. 1.3.5-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin.
3. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati rəqlamentlərin təsdiq edilməsi barədə” Azərbaycan

Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının [2013-cü il 01 iyul tarixli 25 nömrəli](#) Qərarı üzrə:

- 3.1. Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.
- 3.2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi üzrə inzibati rəqlament” üzrə:
 - 3.2.1. 1.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.3.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi;”.
 - 3.2.2. 1.3.5-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 3.2.3. 1.3.6-cı yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
 - 3.2.4. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“**1.7.Elektron xidmətin icra müddəti:** “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrində göstərilən müddətlər ərzində;”.
 - 3.2.5. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
 - 3.2.6. 3.3.2.2-ci yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Müraciətin icrası “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrində göstərilən müddətlərdə aparılır.”.
 - 3.2.7. 3.4.2-ci yarımbənddə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.
- 3.3. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
 - 3.3.1. 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 3.3.2. 1.3.4-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
 - 3.3.3. 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərdə “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;

- 3.3.4. 3.3.3-cü yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
- 3.3.5. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.
- 3.4. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə onların şəxsi məlumatları, qeydiyyatı və aldığı dərman vasitələri barədə məlumatın verilməsi üzrə inzibati rəqlament” üzrə:
- 3.4.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 3.4.2. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 3.5. 4 nömrəli əlavə - “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
- 3.5.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 3.5.2. 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərdə “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;
- 3.5.3. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
- 3.5.4. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.
- 3.6. Həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Tibbi kadrların vahid registrindən məlumatların verilməsi üzrə inzibati rəqlament” üzrə:
- 3.6.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 3.6.2. 1.3.4-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 3.6.3. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 3.7. Həmin qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Tibbi müayinə kartlarının onlayn sifarişi üzrə inzibati rəqlamenti” üzrə:

- 3.7.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 3.7.2. 1.3.5-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 3.7.3. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin;
- 3.7.4. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 3.8. Həmin qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi üzrə inzibati rəqlament” üzrə:
- 3.8.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 3.8.2. 1.3.5-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 3.8.3. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 3.9. Həmin qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Tibbi arayışların elektron registrindən məlumatların verilməsi üzrə inzibati rəqlament” üzrə:
- 3.9.1. 1.3.4-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 3.9.2. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati rəqlamentlərin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının [2013-cü il 12 noyabr tarixli 35 nömrəli](#) Qərarı üzrə:
- 4.1. Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.
- 4.2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Üzmə hüququ üçün gəmi (daxili sulara üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
- 4.2.1. 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;

- 4.2.2. 1.3.3-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 4.2.3. 3.3.1-ci və 3.6.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin;
- 4.2.4. 3.4-cü bənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 4.3. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Gəminin (daxili sulara üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
- 4.3.1. 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 4.3.2. 1.3.3-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 4.3.3. 3.3.1-ci və 3.6.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin
- 4.3.4. 3.4-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 4.4. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etikətdə yerləşdirilməsinə icazə məktubunun verilməsi üzrə inzibati rəqlament” üzrə:
- 4.4.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 4.4.2. 1.3.4-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 4.4.3. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin;
- 4.4.4. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.

- 4.5. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - "Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament" üzrə:
- 4.5.1. 1.3.4-cü yarımbənddə "Dövlət orqanlarının" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;
- 4.5.2. 1.3.5-ci yarımbənddə "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər" sözləri əlavə edilsin;
- 4.5.3. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat" sözləri "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat" sözləri ilə əvəz edilsin;
- 4.5.4. 3.3.3-cü yarımbənddə "dövlət orqanı" sözləri "dövlət qurumu" sözləri ilə əvəz edilsin.
- 4.6. Həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - "Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji rəyin verilməsi üzrə inzibati rəqlament" üzrə:
- 4.6.1. 1.3.3-cü yarımbənddə "Dövlət orqanlarının" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;
- 4.6.2. 1.3.4-cü yarımbənddə "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər" sözləri əlavə edilsin;
- 4.6.3. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat" sözləri "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat" sözləri ilə əvəz edilsin;
- 4.6.4. 3.3.3-cü yarımbənddə "dövlət orqanı" sözləri "dövlət qurumu" sözləri ilə əvəz edilsin.
- 4.7. Həmin qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - "Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi üzrə inzibati rəqlamentin" üzrə:
- 4.7.1. 1.3.3-cü yarımbənddə "Dövlət orqanlarının" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;
- 4.7.2. 1.3.4-cü yarımbənddə "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər" sözləri əlavə edilsin;

- 4.7.3. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin;
- 4.7.4. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 4.8. Həmin qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - “Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
- 4.8.1. 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 4.8.2. 1.3.3-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 4.8.3. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin;
- 4.8.4. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati rəqlamentlərin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının [2014-cü il 15 may tarixli 24/3 nömrəli](#) Qərarı üzrə:
- 5.1. Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.
- 5.2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
- 5.2.1. 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 5.2.2. 1.3.3-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 5.2.3. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
- 5.2.4. 3.4.2-ci yarımbənddə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət

zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.

- 5.3. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” üzrə:
 - 5.3.1. 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 5.3.2. 1.3.3-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
 - 5.3.3. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
 - 5.3.4. 3.4.2-ci yarımbənddə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.
- 5.4. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” üzrə:
 - 5.4.1. 1.3.4-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 5.4.2. 1.3.5-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
 - 5.4.3. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
 - 5.4.4. 3.4.2-ci yarımbənddə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.
- 5.5. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə inzibati reqlament” üzrə:
 - 5.5.1. 1.3.1-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
 - 5.5.2. 1.3.3-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

- 5.5.3. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 5.6. Həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə inzibati rəqlament” üzrə:
- 5.6.1. 1.3.1-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 5.6.2. 1.3.3-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 5.6.3. 3.3.2-ci yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 5.7. Həmin qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
- 5.7.1. 1.3.4-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 5.7.2. 1.3.6-cı yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 5.7.3. 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzərliğin aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzərliğin aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin;
- 5.7.4. 3.3.3-cü yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
- 5.8. Həmin qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi üzrə inzibati rəqlament” üzrə:
- 5.8.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 5.8.2. 1.3.4-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 5.8.3. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
- 5.8.4. 3.4.2-ci yarımbənddə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzərliğin aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət

zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.

- 5.9.** Həmin qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
- 5.9.1.** 1.3.4-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 5.9.2.** 1.3.6-cı yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 5.9.3.** 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
- 5.9.4.** 3.4.2-ci yarımbənddə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.
- 5.10.** Həmin qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - “Tibb işçilərinin sertifikatıyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:
- 5.10.1.** 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
- 5.10.2.** 1.3.4-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;
- 5.10.3.** 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;
- 5.10.4.** 3.4.2-ci yarımbənddə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilsin.